

# **CƏNUBİ XƏZƏR HÖVZƏSİNДƏ YANA ARTAN SEDIMENTASIYA CİSİMLƏRİNİN ÖYRƏNİLMƏSİ**

**Namazlı N.E.**  
*AMEA Geologiya və Geofizika İnstitutu*

**Açar sözlər:** yana artan sedimentasiya cisimləri, klinoforma, proqradasiya, paleoçay, Cənubi Xəzər hövzəsi

Yana artan (ing. progradation) sedimentasiya cisimlərinə misal olaraq, siqmoidal, tangensial, çəp, mürəkkəb siqmoidal-çəp, paralel formalı cisimləri, terrigen klinoformaları və karbonat klinoformaları göstərmək olar. Belə çöküntütoplana cisimləri sedimentasiya tempinin, eroziyanın və dəniz səviyyəsinin dəyişkənliliyinin təsiri nəticəsində formalasırlar [1]. Bunlar deltalarda, şelf kənarında və eləcə də, yastı (meylliyi  $<10^{\circ}$  olan) və bəzən də dik (meylliyi  $>15^{\circ}-20^{\circ}$  olan) yamaclarda əmələ gəlirlər [2].

Cənubi Xəzər hövzəsində (CXH) bu tipli cisimlər geniş yayılmışdır. Təbii ki, onların varlığı dərinsulu hövzənin kontinental (qitə) ətrafdan paleoçaylar vasitəsilə gətirilən çöküntülərlə üfüqi istiqamətdə dolmasından xəbər verir. Hövzədə aparılan seysmik keşfiyyat işlərinin nəticəsi olan seysmik vaxt kəsilişlərinin fraqmentlərində də yastı və dik yamacları, şelfləri qapayan, yana artan cisimlər aydın şəkildə nəzərə çarpırlar. Hövzədə mövcud olan bu cisimlər Paleogen, Miosen, Erkən pliosen, Dördüncü dövr komplekslərinin daxilində aşkar edilmiş və öyrənilmişlər [3].

Aparılan araşdırımada seysmostratiqrafik və seysmo-fasial analiz nəticələrindən istifadə edilmişdir. Müəyyən edilmişdir ki, Erkən pliosen hövzəsində Məhsuldar qatın formalasmasında Paleo-Volqa, Paleo-Kür və Paleo-Uzboy kimi böyük və digər onlarla kiçik çayların yaratdığıları proqradasiya tipli sedimentasiya cisimlərinin xüsusi rolu olmuşdur. Müxtəlif paleocoğrafi zonalarda qeyd olunan cisim və komplekslərin yaranmasında sel sedimentasiyası əhəmiyyətli rol oynamışdır [4].

## **Ədəbiyyat**

- 1.Mitchum Jr., R.M. et al. Seismic stratigraphy and global changes of sea level. Part 6: "Stratigraphic Interpretation of Seismic Reflection Patterns in Depositional Sequences", 1977
- 2.Patruno, S., Helland-Hansen, W. "Clinoforms and clinoform systems: Review and dynamic classification scheme for shorelines, subaqueous deltas, shelf edges, and continental margins.", Earth Science Reviews 185 (2018), p. 202-233
- 3.Ализаде А.А., Гулиев И.С., Мамедов П.З. и др. "Продуктивная толща Азербайджана", Т. I, М.: Недра, 2018
- 4.L.P.Məmmədova, R.Y.Qəniyeva, P.Z.Məmmədov. "Cənubi və Orta Xəzər hövzələrində lateral artan sedimentasiya cisimlərinin genezisinin tədqiqi" // "Azərbaycanda geofizika yenilikləri", 2018, №4, s.14-24